

dakı kimi ifadə edə bilərik:

Dil - okkazional nitq ehtiyacından yaranan, gerçəklik elementi kimi dərk olunaraq intellekt obrazına çevrilən və ünsiyyətin istənilən formasında əks etdirdiyi ilkin gerçəklik elementinin birinci intellekt obrazı ilə birləşən dil struktur vahidlərinin məcmusundan ibarət psixolinqvistik kateqoriyadır.

Bu araşdırımada bəhs olunan ayrı-ayrı problem və anlayışlarla daha ətraflı tanış olmaq üçün müəllifin aşağıdakı əsərlərinə baxa bilərsiniz:

- 1) Dilin qloballaşması. **Tədqiqlər**. Bakı, 2003, № 2, s.19-23;
- 2) Dərkətmə və onun fazaları. **Tədqiqlər**. Bakı, 2003, № 4, s. 37-39 ;
- 3) Gerçəklik elementinin intellekt obrazları. **Tədqiqlər**. Bakı, 2003, № 4, s. 39-43;
- 4) Klassik nağıl süjetlərində zaman formalı ilə yaranan psixolinqvistik keçidlər. «Ortaq türk keçmişindən ortaq türk gələcəyinə» II uluslararası folklor konfransının materialları. Bakı, 2004, s.241-245;
- 5) Ümumi dərkətmə prosesində sinktual dərkətmənin rolü. **Tədqiqlər**. Bakı, 2004, № 1, s. 16-19.

Məsmə Qaziyeva

TEATR VƏ DRAMATURJİ MƏTNİN QARŞILIQLI MÜNASİBƏTLƏRİ

Ümumiyyətlə, İngiltərə teatrı öz inkişafında iki dəfə «mədəni inqilab» illərini yaşamışdır. Bu fakt ingilis dramaturgiyasının inkişafına, ingilis dramının linqvistik-struktur xüsusiyyətlərinin təkmilləşdirilməsinə və bunun da bütövlükdə Avropa teatrına nüfuz etməsinə təkan vermişdir. Həmin illərdə ingilis teatrının bir sənət kimi zəifləməsi ədəbi dramın təzələnməsinə, ədəbiyyatın bir növü kimi dramın yeni əlamətlərlə zənginləşdirilməsinə yol açmışdır. Hər iki halda İngiltərənin mədəniyyət xadimləri teatrın tənəzzülünün səbəbini Şekspir teatr ənənələrində görmüş və çıkış yolunu dahi Şekspirin təqnidində axtarmışlar. Təbiidir ki, bütün bunlar teatr mədəniyyətinin inkişafi naminə «Teatral təqnid» kimi qiymətləndirilə bilər. Əks halda, Şekspir sonralar səhnəyə

qayıda bilməzdi.

XIX əsrin ikinci yarısında İngiltərə və ümumiyyətlə Avropa teatrı tənəzzül və böhran çağlarını yaşayırıldı.

Böyük Azərbaycan ədibi M.F. Axundovun oğlu Rəşid bəy Brüsseldən atasına yazdığı 4 yanvar 1875-ci il tarixli məktubda fransız ədibi və tənqidçisi B.Qastinovun XIX əsr Avropasında teatra münasibət haqqında fikirlərini aşağıdakı kimi təsvir edirdi: «Bilirsinizmi, səhnə üçün pyes yazanda daha çox nəyə diqqət vermək lazımdır? Elə etmək lazımdır ki, şuxluq, intriqa, gözlənilməz hadisələr, hətta dekorasiyaların dəyişməsi daha çox olsun, bir sözlə, tamaşaçının gözünə kül üfürmək lazımdır, imkan daxilində yeknəsəqliyi aradan qaldırmaq lazımdır. Əgər tamaşaçılar ədəbiyyatdan...baş çıxaran olsaydılarsa, bu pyesi oynamamaq olardı, amma təəsüf ki, bu belə deyil. O qədər elə pyes var ki, heç Sizin atanızın pyeslərinin dördə birinə də dəyməz, onlar ədəbiyyat baxımından tamamilə boş şeydir, amma tamaşaçıların xoşuna gəlir, çünki onları hər cür (bəzən hətta sadəcə axmaq) səhnələrlə, dekorasiyalarla, zərafatlarla və s. əyləndirir. Elə bu səbəbdən nə burada, nə də Parisdə heç bir direktor bu komediyani öz teatrının səhnəsinə daxil etməyə razı olmayıacaq - çünki onların hamısı spekulasiya ilə məşğuldur, pyes tamaşaçıların əksəriyyətinin xoşuna gəlmədiyi üçün isə onun bundan heç bir (pul baxımından) gəliri olmayıacaq. Beləcə, bu pyesin hansısa teatrda nümayiş etdirilməsi fikrini bir qıraqa qoyaq. Səhnənin elə şərtləri var ki, dramaturq teatr üçün pyes yazanda gərək onlara riayət etsin».

Teatrın dirçəldilməsi ədəbi dramaturgiyanın yeni rəsləri üzərinə keçirilməsini, onun forma və məzmununun təkmilləşdirilməsini, mövzu dairəsinin müasirləşdirilməsini tələb edirdi.

Belə vəziyyətdə yeni teatr və yeni dram uğrunda gərgin mübarizə gedirdi. Böyük ingilis ədibi və dramaturqu Bernard Shaw (1856-1950) öz həmkarlarına nisbətən daha cəsarətli və radikal yenilikçi kimi çıxış edirdi. Onun İbsenin təsiri altında yazılmış «Widowers' Houses», «Mrs. Warren's Profession»,

«Arms and the Man», «The Devil's Disciple» və b.pyeslərində yeni, problemlı dramın əlamətləri-realizm, stereotip teatr maska-obrazlarının aydın sezilən fərdi xarakterlərlə əvəzlənməsi, fabulanın xarakterlərin dialektikasına tabe etdirilməsi və nəhayət, pyeslərin əvvəlki başdan-başa əyləncəli xüsusiyyətlərinə əks olaraq, dərin ideya məzmunu əsas yer tuturdu.

Yeni teatr və yeni dram uğrunda mübarizədə digər mütərəqqi ingilis dramaturqlarının da fəaliyyətini qeyd etmək lazımdır. 1891-ci ildə teatrın intensiv iş mərhələsi ərəfəsində Oskar Uayldın (1854-1900) nəşr etdirdiyi kitablarda öz nəzəri və konkret bədii əksini tapmış əsas estetik prinsiplər bir qədər sonra özünün təcrübədə də həllini tapmışdı.

Bu mübarizə geniş teatr hərəkatına səbəb olmuş, ingilis və amerikan səhnəsinin qapılarını XIX əsrin sonunda yazılmış ən yaxşı pyeslər üçün açmışdı.

1956-cı il mayın 8-i İngiltərədə yeni teatr hərəkatının doğulduğu gün sayılır. Həmin gün 27 yaşlı aktyor Con Osbordun yazdığı «Look Back in Anger» pyesi tamaşaşa qoyulmuş, bu dram və tamaşa öz yeniliyi ilə ingilis səhnəsinə inqilabi hərarət gətirdi. Yeni teatr hərəkatının başında Osbornla yanaşı, bədii rəhbər Corc Devin və gənc rejissor Tonni Riçardson da dururdular. Onlarla birlikdə ölkənin bədii həyatına Şeyla Dileni, B.Biən, Arnold Uesker, Con Arden və b. kimi yeni dramaturqlar nəslə gəlmişdi.

Gənclərin dramaturgiyası səhnə sənətinin dilini də yeniləşdirmişdi. Bu dramaturgiya rejissorlardan və aktyorlardan müasirliyi daha dəqiq hiss etməyi və səhnəyə müxtəlif bədii üslublar gətirməyi tələb edirdi. «Röyal Kort» teatri yeni dramaturgiyanın təbliğində mühüm rol oynamağa başlamışdı. «Qəzəbli cavanlar»ın dramaturgiyasının səhnədə qələbəsi T. Riçardson, Lindsey Anderson kimi rejissorların, Vanessa Redgreyv, Doroti Tyutin, Riçard Conson, Piter O'Tul, Albert Finni kimi aktyorların adı ilə bağlıdır.

Ümumiyyətlə, incəsənətdə belə qəbul olunmuşdur ki,

tamaşanın uğur qazanması üçün aktyorun və dramaturqun eyni cür fikirləşməsi, daha doğrusu, aktyorun müəllif kimi fikirləşməsi olduqca vacibdir. Ancaq bu heç də asan başa gəlmir. Bir sırada hallarda aktyor rejissorlarla, teatr nəzəriyyəçiləri ilə, filosoflarla sözün əsl mənasında mübarizə aparara yetişir. Bəzi dövrlərdə hətta teatr modernizmi nəzəriyyəçiləri insan xarakterinin və həyat həqiqətlərinin teatr sənətinə zidd olduğunu iddia edirdilər. Modernist tamaşalarda real həyat inkar edilir, söz hərəkətlərə tabe etdirilirdi və nəticədə aktyor daha çox əziyyət çəkməli olurdu.

Klassik müəlliflərin əsərlərinin səhnəyə qoyulması teatrda, bir qayda olaraq, mətnin ənənəvi oxunuşunu formalasdırır. Bəzən ilk dövrlərdə bu ənənə özünü doğruldursa da, nəsillər keçdikcə mətn ona yenidən, başqa cür münasibət bəslənilməsini şərtləndirir. Bu zaman mətnin oxunuşunda novatorluq etmək üçün rejissordan və aktyordan böyük cəsarət tələb edilir. Buna nümunə olaraq belə bir faktə diqqət yetirək.

Kennet Tayner yazar ki, «Otello»nun Waterloo körpüsü yaxınlığındakı Milli Teatrda tamaşaşa hazırlanması prosesində, 1964-cü il fevralın 3-də rejissor Con Dekster truppa qarşısında çıxış edərkən Otellonu şişirdilmiş, coxdanışan, təkəbbürlü qara dərili general kimi təqdim etmişdi. Elə birinci oxunuş böyük təəssürat yaratmışdı. Adətən belə hallarda aktyorlar quruluşa müdaxilə etmirler. Onlar bir yerdə oturub piçildaşır, daha çox bir-biriləri ilə tanış olmağa cəhd edirlər. Olivye sanki belə bir toplantıya əl qumbarası atdı. O, mətni oxumağa başladı. Bu bir fantastika idi. Aktyor öz səsinin bütün gücünü mətnə elə vermişdi ki, oturanların qulaqları cingildəyirdi. O, ətrafda oturanlara təlqin edirdi ki, faciənin qəhrəmanı, bütün hadisələrin episentri və fokusu, həqiqətən, faciənin əvvəlində adı birinci çəkilən personajdır. O, Şekspir mətninə pələng kimi cummuşdu. Qarşımızda alicənab, «mədəni» Otello deyil, yolverilməz ekoizm alovu ilə od tutub

yanan müzəffər qara despot idi. Belə bir adamı Yaqo «barmağına dolaya» bilməzdı, əksinə, o özünü Yaqonu istədiyi kimi fırlada, onunla saray təlxəyi kimi davrana bilərdi.

Belə cəsarətli traktovkanı izah etmək lazımlı gəlir. Şekspirin bütün başqa qəhrəmanlarında hansısa mənəvi bir qüsür var. Ancaq Otello ənənəvi olaraq qüsursuz obraz kimi qiymətləndirilir. Olivyenin oxusu bizi başa saldı ki, ola bilsin, ənənə özü səhvdir, Otello əslində qürur günahına batmışdır. Olivyenin səsindən şüşələr cingildəyir, başımızın tükü tərpənirdi. Otağa sanki kobud və qarşısızlanmaz vəhşi bir güc daxil olmuşdu. O, saitləri yüngül əcnəbi aksenti ilə tələffüz edirdi. Bütün truppa dəhşət içərisində donub qalmış halda onu dinləyirdi... Bir qədər sonra Olivye «ordu ilə vidalaşma» səhnəsinə keçdi və mənim başımın tükləri yenidən dik durdu. Bu sanki döyüşkən öküzün ölümqabağı iniltisi idi.

Bütün truppa mənim kimi heyran qalmışdı. Biz başa düşdük ki, böyük klassik aktyoru, yalnız bircə intonasiya ilə tamamilə yeni təfsirə yol açan qüdrətli səs diapozonuna malik aktyoru ömrünün ən yaxşı illərində dinləmək nə deməkdir. Olivye üçün hər bir monoloq heykəltaraşın işlətdiyi mərmər parçası idi: o, nəzərdə tutduğu formanı əldə edənə qədər bu mərməri yonurdu.

Məşhur rus rejissoru Y.B. Vaxtanqov bir dəfə tələbələri ilə məşq üzərində işləyərkən demişdi: «Rus tarixindən imtahana yaxşı hazırlaşan, hadisələrin gedisatını, tarixi məqamları və s. yaxşı bilən tələbə Böyük Pyotrun çarlığı haqqında danışarkən biz hər halda hiss edirik ki, o, danışdığını yaxşı bilmir... Amma sanballı bir tarixçi natiqlik istedadı baxımından pis danışsa da, hamı ona heyranlıqla qulaq asır. Bu ona görə belədir ki, həmin tarixçi nə danışdığını yaxşı bilir. İnsan yalnız o zaman öz nitqindən razi qalır ki, danışdığı şey haqqında bildiyini hiss edir».

Aktyor özü yalnız öz sənətinin gücünə böyük rolların öhdəsindən gələ bilməz. Gerçekliyə qovuşmaqdə əsas rol

həmişə dramaturqa məxsus olmuşdur. Lakin həyatı sözlərdə, öz qəhrəmanlarının düşüncəsində, fikir dünyasında və hərəkətlərində əks etdirən müəllifin aparıcı rolu artdıqca teatr sənətinin inkişafının əsas şərtləri aktyorların kamilləşməsi, müstəqil düşüncə qabiliyyətinin artması və səhnədə yaratdıqları obrazlara görə məsuliyyətini daha artıq dərk etməsi ilə bağlanır. Hər hansı bir pyes rejissorların və aktyorların diqqətini nə qədər çox cəlb edirsə də, dramaturqun canlı həyat səhnələri yaratmaqda rolu bir o qədər yüksəlir.

Ümumiyyətlə, aktyor ifasının kamilləşməsində aktyorların rejissorlarla yanaşı, dramaturqlarla da canlı ünsiyyətinin olması böyük rol oynayır. Teatr və dramaturgiya tarixi birbaşa müəllif - aktyor münasibətlərinin effektivliyini sübut edən faktlarla zəngindir. Bu aspektdə dramaturqların özlərinə səhnədə aktyor kimi çıxış etməsi və ya tamaşaşa rejissorluq etməsi, onların aktyorlarla six yaradıcılıq əlaqəsi saxlaması, bir tərəfdən, aktyorların yüksək ifaçılıq qabiliyyətinin artmasına müsbət təsir göstərmiş, ikinci tərəfdən dramaturqun səhnəni daha yaxşı hiss etməsinə, bunun da nəticəsində dram yaradıcılığının püxtələşməsinə səbəb olmuşdur.

Azərbaycan teatr və dramaturgiya tarixi də anoloji faktlarla zəngindir. Hələ XX əsrin ilk onilliklərində Cəfər Cabbarlinin teatr və onun yaradıcı truppası ilə six əlaqələri teatr tarixçiləri və filoloqlar tərəfindən geniş işıqlandırılmışdır. Səməd Vurğunun «Vaqif» dramının mətninin təkmilləşdirilməsində ədibin o vaxtkı Azərbaycan Dövlət Dram Teatrının kollektivi və ilk növbədə rejissor Adil İskəndərovla yaradıcılıq əlaqələri mühüm rol oynamışdır.

Belə faktların sayını istənilən qədər artırmaq olar.

Dramaturqlar və aktyorlar arasında yaxınlığın güclənməsi aktyorların dramaturji materiala qarşı irəli sürdükləri tələbləri zəiflətmir. Aktyorların dramaturqlar tərəfindən yaranmış xarakterləri zənginləşdirmək qabiliyyəti təkzib edilməzdır.

Vaxtilə rus dramaturqu A.N. Ostrovski aktyorlara yazırırdı: «Siz müəllifə kömək edirsiniz. Siz onun bəzən qaranlıq və natamam şəkildə ifadə etdiyi məqsədini tuta bilirsınız. Onun təcrübəsiz əllə yazdığı bir neçə qeydində siz bitkin tiplər, tam bədii həqiqətlər yaradırsınız».

Dünya teatr səhnəsində belə hallara çox rast gəlmək olur. Aktyorların itigözlü müşahidələri, ağıllı və dəqiq qavramları hətta ən səthi və ortabab dramaturji «məhsulların» belə səhnədə yaşamasına yol açır.

Dramaturji obrazın aktyor tərəfindən zənginləşdirilməsi yalnız onun müəlliflə tam həmfikir ola biləcəyi şəraitdə mümkündür, yalnız müəllif materialını psixoloji baxımdan genişləndirən və dəqiqləşdirən aktyor dramaturqun həll etmək istədiyi ideyanı tərənnüm edə bilər. Yalnız müəllif ideyası özünün yükü ilə, əhəmiyyəti ilə aktyoru hərəkətə gətirə, onun təşəbbüskarlıq ruhunu yüksəldə bilər. Yalnız bu halda aktyorlar pyesdə axıracan aydın verilməmiş fikri sona çatdırı, dramaturqun demək istədiyi, lakin tam şəkildə demədiyi və ya deyə bilmədiyi məsələnin plastik ifadəsini tamamlaya bilər.

Düzdür, bəzən elə şərait yaranır ki, dramaturqun hansısa personajı konkret aktyor üçün yazması ilə hesablaşmaq lazımlı gəlir. Bir sıra hallarda bu aktyorun janr məhdudluğu, onun xarici görkəminin özünəməxsusluğu və spesifikliyi ilə şərtlənir, ancaq belə halların universal xarakter daşımasına yol vermək səhv olardı.

Teart müəlliflə yaxından canlı əlaqə saxladıqda, onunla eyni həyəcanı yaşadıqda, eyni qayğını çəkdikdə aktyor müəllifin məqsədini daha dəqiq anlayır və qavrayır, dramaturqun tövsiyələrinə asanlıqla əməl edir, ona elə gəlir ki, müəllifin deyil, özünün iradəsinə tabe olur.

Rejissorun səhnədə yaratdığı atmosfer, səhnənin hərəkət ritmi və əlbəttə ki, onun pyesi dərk etdiyini, ona inandığını və ona qarşı məhəbbətlə yanaşdığını ifaçılara nümayiş etdirməsi aktyorun ifa tərzinə müsbət təsir edir. Lakin rejissorun

aktyorla işləməsi son nəticədə təkcə aktyorun rejissorу deyil, həm də aktyorun və rejissorun müəllifi dərk edib qavramasını nəzərdə tutur. Teatr pərdəsi qalxandan sonra aktyor səhnədə dramaturqun təqdim etdiyi obrazla təkbətək qalır və bu zaman aktyorla obrazın, aktyorla rejissorun, aktyorla dramaturqun, rejissorla dramaturqun qarşılıqlı münasibətləri ciddi sınağa çəkilir. Əgər onlar bu sınaqdan çıxmasalar, onda dramaturqun fikri bir tərəfdə, aktyorun fikri başqa tərəfdə qalır, heç bir rejissor tapıntısı köməyə gələ bilməz.

Nazim Hüseyinli

SÖZÜN TƏBİƏTİNƏ DAİR

Söz dilin ən konkret vahididir. Dil sözlər əsasında ünsiyyət vasitəsi olur. Söz qrammatik quruluşa və səs tərkibinə malikdir. Bununla da o həm qrafik, həm də səsli vahidlərin sintezidir. Sözün səs xassələrini fonetika, qrammatik quruluşunu, onun dəyişməsini qrammatika öyrənir. Tarixən sözə müxtəlif cür yanaşmalar mövcud olmuşdur.

F.de Sossyür yazırıdı: «...Əgər konkret vahidi (dil vahidi – N.H.) söz kimi qəbul etsək, onda birbaşa dilemma qarşısında qalacağıq. Ya onu ləğv etməliyik..., ya da təsdiq etməliyik... Deməli, konkret vahidi sözdə axtarmaq lazımdır» [7, 138].

F.de Sossyürün tələbəsi S.Balli onun fikirlərini davam etdirərək yazırıdı: «Söz anlayışını aydın hesab edirlər; bu, dilçilikdə rastlaşılan anlayışlardan ən ikimənalılardan biridir» [1, 315]; «Qeyri-müəyyən söz anlayışından əl çəkmək lazımdır» [1, 317].

Müasir Amerika linqvisti H.Hilson «Deskriptiv linqvistika giriş» əsərinin iyirmi dörd fəslindən heç birini sözə həsr etməmişdir. O, əsas dil vahidi olaraq morfemi götürmüştür. Sözə isə «müəyyən konstruksiyalarda morfemlərin qeyd olunmuş tərtibi» [3, 98] kimi baxmışdır və «morfemə düzgün tərif vermək» [3, 93] iddiasını irəli sürmüştür.

L.Şerba ümumiyyətlə «söz» anlayışından imtina etməyi təklif etmiş və onun «mövcud olmadığını» [9, 9] yazmışdır.